

Heydər Əliyev SSRİ-nin saxlanılmasına qətiyyətlə etiraz etmişdi



Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu bütün seçicilərimin, deputati olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıymam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır.

**Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındaki çıxışından
7 mart 1991-ci il**

Ötən əsrin son onilliyində ölkəmizdə baş vermiş – qürur və iftخار mənbəyimizə çevrilən hadisələrin bir neçəsi Naxçıvanla bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə muxtar respublikanın Ali Məclisində qaldırılmış, "sovət sosialist" sözləri SSRİ məkanında və "SSRİ-nin sağlığında" ilk dəfə bu qurumun adından çıxarılmış, eləcə də, ölkənin o zamankı rəhbərələrinin SSRİ-nin saxlanması üçün keçirdiyi referendumda Naxçıvan Muxtar Respublikası iştirak etməmişdir.

Nə üçün bu faktlar məhz Naxçıvanda qeydə alınır? Bu sualın cavabını Prezident Kitabxanasının elektron resurslarından seçdiyimiz məlumatda tapıraq:

"Ümummilli lider 1990-cı il iyulun 20-də Bakıya gəldi. İki gün sonra –iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ümummilli lider 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər göründü.

Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-ci il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından "sovət sosialist" sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi, Azərbaycanda ilk Milli Ordu quruculuğuna Naxçıvandan başlandı, bir sözlə, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı".

Bu yazıda həmin faktlardan biri – SSRİ-nin qorunub saxlanması ilə bağlı referendumun Naxçıvanda keçirilməməsi barədə söz açmaq istəyirik. Bu zaman bir məsələni xüsusiət qeyd etmək zərurəti var. Belə ki, Azərbaycan Respublikası Ali Sovetinin Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında qərarının gecikdirilərək, xalqı çasdırmaq məqsədi ilə verilməsi başa düşülən idi.

"Müəyyən edilsin ki, "Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında" SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçiriləcək SSRİ referendumunun mərkəzi respublika komissiyasının selahiyətini Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi

sonra yaranacaqdır. Həqiqət isə ondan ibarətdir ki, yeni İttifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır".

Həmin çıxışda xatırladılırdı ki, bəziləri respublikamızın müstəqil, İttifaqdan ayrı yaşamağa imkanı olmadığı sübut etməyə çalışırlar. İttifaqda olan respublikaların bir-biri ilə sıx iqtisadi, texniki əlaqələrlə bağlı olduğunu görə onların İttifaqdan ayrı yaşamaması mümkün olmadığı fikri də ölkədə geniş yayılmışdır: "Bu təbliğatlar əsəssizdir. Əvvələ, Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. İkincisi, dünyanın hər bir dövləti digər dövlətlərə istədikləri sahələrdə qarşılıqlı iqtisadi, ticarət, texniki əlaqələr yaradır, ümumdünya integrasiya prosesində iştirak edir və bunların heç biri bu dövlətləri müstəqillikdən məhrum etmir. Ona görə də İttifaqda olan respublikaların iqtisadi əlaqələri onların müstəqilliye nail olmasına mane ola bilməz. Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa, bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar".

Heydər Əliyev SSRİ-nin qorunub saxlanılması üçün canfəşanlıq edənlərə xatırladı ki, 1990-ci il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəber vermeden, dövlət qanunlarını kobudcasına pozraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nəhaq qan tökülmüş, yüzlərə adam hələk olmuş, xəsarət almış, itkin düşmüşdür: "Təəssüf ki, bu təcavüz indiye qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitde keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır.

Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiye qədər aşkar olunmayıb. Buna heç vəchlə bərəət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət vermelidir, onun günahkarlarını müəyyən etməlidir".

Ulu öndər təkçə parlament rəhbərliyindən deyil, eləcə də, bütün deputatlardan tələb edirdi ki, xalqa hər şey düzgün çatdırılsın. Sosial ədalət bərqrər olunsun: "Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamağayaq. İndi hər bir namuslu, qeyrəti azərbaycanlı gərək öz

səxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünün. Xalqın müqəddərəti hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getmeli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".

Ulu öndər dedi və yolundan dönmədi. Yəni Naxçıvanda həmin referendum keçirilmədi.

Ekspertlər yazırlar ki, Azərbaycan xalqının tarixində xalqın iradəsini eks etdirməyən faktlar az olmayıb. Onlardan biri 1920-ci ilin 28 aprel tarixidir. O zaman Azərbaycan xalqı, guya, öz istəyi ilə SSRİ-yə daxil olmaq qərarı vermişdi. 1991-ci ilin 17 martı da utandırıcıdır, çünki həmin gün keçirilən referendumun nəticəsinə görə, guya, xalq SSRİ-nin tərkibində kələliyi davam etdirməyə razılıq verirdi. Əslində, həmin referendumun nəticələri saxtalaşdırılmışdı və çox təəssüf ki, sonradan da bu qanunsuzluğu edənlərə qarşı heç bir tədbir görülmədi.

**İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"**



**Seçki Komissiyası həyata keçirir...
Azərbaycan Respublikası Ali Sovetinin sədri**

Elmira QAFAROVA. Bakı şəhəri, 7 mart 1991-ci il".

Yəni bu qərarın referenduma cəmi 7 gün qalmış verilməsi ölkə əhalisinin məsələnin əsas mahiyyətinə varı bilmək üçün müzakirələr aparmasını əngəlləmək məqsədini daşıyırı. Ancaq unudurdular ki, ölkədə istənilən siyasi məsələnin mahiyyətini böyük ustalıq və peşəkarlıqla qiymətləndirməyi bacaran müdrik şəxs var. O, böyük siyasi və idarəetmə təcrübəsi olan Heydər Əliyev idi.

Ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındaki çıxışında bu referendum oyununun bütün mahiyyətlərini açıb göstərmişdi. Büyük liderin həmin çıxışını "Səs" qəzetinin Prezident kitabxanasının elektron resursunda qorunan 15 mart 1991-ci il tarixli sayında oxuyuruq: "Ölkənin rəhbərliyi yetmiş il mövcud olan İttifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni İttifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə deməşdir ki, guya, ölkədə indiye qədər həqiqi İttifaq olmayıb, respublikalar heç də İttifaqda yaşamayıb, əsl İttifaq bundan